

Azərbaycan Respublikası Təhsil Nazirliyi
14 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2018-ci il üçün istilik enerjisi (Oduacaq yanacağı) satın alınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

LOT- 1. Oduncaq yanacağının alınması (doğranması,daşınması,çatdırılması)

Tender iştirakçılarına təklif edir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Masallı şəhəri, H.Əliyev pr.34 ünvanından (əlaqələndirici şəxs: Ş.Ağayev, telefon 070-220-56-00) əldə edə bilirlər.

Hesab: AZ44AİB32051019446100201161

VÖEN: 6401411531

Təşkilat: Kapital Bankın Masallı Filialı

Kod: 210617

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ013600000000001944

SWIFT BIK Aİİ BAZ 2 X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır) ;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanında və DSMF-dan arayış ;
- İddiaçının son 1 ilədək fəaliyyəti haqqında vergi orqanlarında təsdiq olunmuş maliyyə hesabatının surəti ;

- İddiaçının son 1 ildəki maliyyə vəziyyəti haqqındakı bank arayışı;

-İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Görülən işlər təqdim olunmuş qrafikə əsasən yerinə yetirilməlidir.

Sənədlər Azərbaycan dilində iki nüsxədən (əsl və surəti) tərtib olunmalıdır. (Xarici dildə olan tender təklifləri Azərbaycan dilində tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank zəmanəti istisna olmaqla 15.05.2018-ci il saat 17:00-dək, tender təklifi və bank zəmanəti isə 24.05.2018-ci il saat 17:00-dək möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olumuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifi 25.05.2018-ci il saat 10:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilirlər.

TENDER KOMİSSİYASI